

**Məmmədova Fərəh Əlixan qızı<sup>8</sup>  
İNGİLİZ, RUS VƏ AZƏRBAYCAN DİLLƏRİNDE SÖZ ALMANIN  
NÖVLƏRİ VƏ LINQVOEKOLOGIYA MƏSƏLƏSİ**

Nitq ünsiyetin on vacib vasitələrdən olduğu üçün onun asas vəzifəsi məlumatın ötürülməsidir. Xalqlar daim bir-birilərə əlaqədə, ünsiyətdə olurlar. Bu qarşılıqlı əlaqə nticəsində bir dildən digər dilə çıxır almalar keçir.

İngilis dili dünyada on geniş yayılmış dillərdən biridir: təxminən 335 milyon insan üçün doğma dildir (2003 ilin məlumatına görə [3, 18]). Çin və İspan dillərdən sonra üçüncü doğma dildir. Ümumilikdə isə, dil daşıyıcılarının sayı (ikinci dildi olduğunu da hesablaşas) 1,3 milyard insandan çoxdur (2007 ilin məlumatına görə [3, 18]). Bundan başqa, ingilis dili BMT-nin altı rəsmi və işçi dillərindən biridir [9].

A.S. Puşkin adına Dövlət Rus Dili İstututunun elmi işlər üzrə prorektoru Mixayıl Osadçıy qeyd edir ki: "Rus dili daşıyıcılarının yarısı Rusiya Federasiyasının xaricində yaşayırlar. Rusiyada 146 milyon insan, ölkədən kənarda isə 300 milyon insan bu dildə danışır. Bu o deməkdir ki, rus dili beynəlxalq, qlobal dildir" [15].

Başqa dillərdən söz götürmə məsəlesi indiki dövrdə də aktual olaraq qalır, çünki ölkələr arasında fəal siyasi, ictimai və mədəni qarşılıqlı əlaqə və qloballaşma prosesi gedir. Məlumatdurdur ki, müasir cəmiyyatmütəxtəfif vasitələrlə qarşılıqlı əlaqə saxlayır: televiziya, mobil əlaqə, internet, seyahətlər üçün açıq şəhərlər və s. a. Dil üçün bu müsbət və ya mənfi hal kimi qiymətləndirilməlidir? Görünür ki, bu suala birmənəli cavab bermək mümkün deyil. Dilçilər alınmaların müxtəlif növlərin qeyd edirlər.

Dildaxili dayışıklıklar insanın bütün fəaliyyət sahələrinə toxunur, çünki nitq hər bir cəmiyyətin, onun həyatının ayrılmaz hissəsidir. İlk növbədə, bu dayışıklıklar insanın mədəni fəaliyyət sahəsində, həmçinin ictimai, siyasi və iqtisadi sahələrində baş verir. Fikrimizə, dilin dayışkənliliyi məsəlesi kifayət qədər aktual və maraqlıdır.

Ilk əvvəl, məsələnin öyrənilməsi üçün nəzəri material ilə, "alınma" termininin mənası ilə tanış olmaq lazımdır.

Alınma sözlər dilin vahidinin bir dildən digərinə keçidinin mahsulu, nəticəsi kimi başa düşülür. Linqvistik tədqiqatlarda alınma leksik vahidləri ifadə etmək üçün *alınma söz*, *əcnəbi söz*, *başqa/digər/xarici/əcnəbi dildən keçən söz*, *xarici mənşəli sözlər* və s. ishlədir. Qeyri-sabit terminoloji vəziyyətdə bəzi tədqiqatçılar bu terminləri müxtəlif anlaysıqlara (D.N. Şmelev, O.S. Mzhelskoy, E.I. Stepanova, N.A. Şəstakova, V.N. Plotitsina, O.V. Zagorovski və s.) aid edirlər, digərləri isə onları sinonim kimi (L.P. Krisin) istifadə edirlər.

Həzərini məqədə alınma sözlər dillərən qarşılıqlı təsirin və yeni leksika sahəsində nominasiya üssünlərindən birinin nəticəsi kimi, qəbul edən dildə hazır formada işlənməsini xarici dilin təsiri ilə şərtlənən və leksik-semantik səviyyə (leksik-frazeoloji səviyyə) vahidi kimi başa düşülür.

Bu və ya başqa dilin tərkibinə əlavə edilmiş alınma vahidlər iki əsas yanaşma çərçivəsində - analitik (alınma sözlərin tam təhlilini əhatə edən) və normativ (alınma prosesi və onun nəticələrinin elmi cəhətdən qiymətləndirilməsi ilə bağlı) çərçivədə fəal şəkildə öyrənilir.

Alınma sözlər, eyni zamanda, iki ölkə arasında birbaşa kontakt nəticəsi kimi vasitəsiz alınma sözlər və digər dillərdən vəsiat yolu ilə alınma sözlərə bölmür.

Alınma prosesində bəzi əcnəbi sözlər və ifadələr qəbul edən dilin tərkibinə möhkəm şəkildə daxil edilir, digərləri isə qrafiki, semantik (daralma, genişlənmə və ya mənənin dayışması) və fonetik dayışıklıklarla məruz qalır. Mənənin dayışməsinin səbəblərindən biri bəzi sözlərin bir dildən başqa dilə keçərkən onların sistem xüsusiyyətlərinin, yəni mənə dildə tutduqları rol və yerin saxlanılmamasıdır.

«Linqvistikensiklopedik lügət» əsərən, *alınma* - «dillərənə əlaqələr nəticəsində bir dildən başqa dilə keçən özgə dilin ünsürü (söz, morfem, sintaktik konstruksiya və s.), həmçinin bir dildən digər dilə ünsürlərin keçid prosesinin ötücüydür» [8, c. 158]. Mütəxəssislərin fikrincə, əksər hallarda sözlər, nadir hallarda isə sintaktik və frazeoloji vahidlər alınır, çünki leksik sistem dəha təx. dayışın və açıqdır. Alınma prosesinin ekstralinqvistik səbəblərinə D.S. Lotte aşağıdakılari aid edir: bir xalqın digərinə mədəni təsiri; ölkələrənə yazılı və ya şifahi əlaqələrin mövcudluğu; dilin öyrənilməsinə olan marağın artması; mənə dilin nüfuzu; cəmiyyətdə bəzi təbəqələrin yad ölkənin mədəniyyətinə göstərdiyi daimi maraq; yeni sözü qəbul edən cəmiyyət təbəqələrinin dil mədəniyyətinin şərait [9, c. 112].

L.P. Krisinalının hadisəsini bu cür təyin edir: «müxtəlif ünsürlərin bir dildən başqa dilə keçməsi prosesi» [6,18]. Lakin bu tərif birmənəli qəbul olunmur. "Alınma" termininə verilən təriflərin müxtəlifliyi onunla bağlıdır ki, alınma prosesinin əsasında bir konkret səbəb deyil, bir neçə səbəb durur. Bu səbəblərə əsasən alınmaların müxtəlif növlərini qeyd edirlər.

L.M.Baş E. Xaugenin 1966-ci ildə «Dilin ekologiyası» [12] adlı məruzəsindəki ideyasına əsaslanan konsepsiyanı təkif edir. Bu konsepsiya müxtəlif cinsli hadisələri, daha doğrusu, iki kateqoriyanı birləşdirir: alınmaların özü və kvazialınmalar/ alınmaların bənzər sözləri(lat. Quassi – «oxşar, bənzər»).

*Sözün haqqı mənasında alınmalar* aşağıdakı qruplara bölündür:

1. *varvarizm* (əcnəbi sözlərin yersiz işlənməsi; və ya dilin təmizliyini pozan yad sözlər) – başqa dillərə məxsus söz və ifadələrin mənəbə-dildəki qrafika və orfoqrafiyاسının riayət edilməsi ilə və tərcüməsiz dildə işlənməsi. Bu cür alınma zamanı uyğunlaşmanın dərəcəsi sıfırə bərabərdir. Daha dəqiq desək, bu sözlər hələ alınma sözü sayılır, yad ünsürlərin düzülməsidir, adətan, cəmiyyətin ziyyəli təbəqəsini səciyyələndirir. "Dilçilik ensiklopediyası"nda

<sup>8</sup> BDU İngilis dili(Humanitar fakültələr üzrə) kafedrasının dosenti. e-mail:mamedova\_farah86@mail.ru

varvarizmlərə *molla*, *müşyö*, *frau*, *hobby* kimi sözləri aid edirlər. "Dilda vətəndaşlıq almamış, onun müəyyən sosial sahalarında işlədilən bu cür əcnəbi söz və ya ifadələr həm tələffüz, həm qrammatik, həm də leksik baxımdan çətinliklər yaradır" [1, s.107].

İngilis siyasi dilində fransız söz və ifadələrin, yəni "varvarizmlərin" geniş şəkildə işlənməsi diqqəti cəlb edir (*raison etat* – *dövlət marağında*, *vis-à-vis* – *kolleqa*, *fauçpas* – *xəta*, *laisser-faire* – *səhənləkinq*, *coup'd'état* – *çəviliş*, *carteblanche* – *bəzəmə*, *raisons entre - mənə*). Digər misallar: *dolce vita* (italyan dilindən); *gonzo* (italyan dilindən) vəhisi, dəli. Varvarizmlərə *kəsnizmlər* yaxındır (mənbə-ölkənin özünəməxsus möcəritini eks etdirin alınma vahidlər; *gvo* (yunan dilindən) buterbrotun bir növü (çörəyin üstündə qazdırılmış et); *zazer* (yapon dilindən) dzen-buddizmə istifadə olunan meditasiya; *kung fu* (çin dilindən) idmanda döyüş növü. Varvarizmlərin sinonimi olduğu halda, kəsnizmlərin sinonimi olmur, yalnız mənbə-ölkədə mövcud olan hadisə və obyevtləri ifadə edir. Kəsnizmlərin sayı az olsada, onlarda yenilik dərəcəsi daha çoxdur.

2. *Transliterasiya* - bir yazı sistemiindəki hərflərin başqa yazı sistemi hərfləriyle verilməsi (varvarizmlərə yaxın hadisədir). "Transliterasiyanın iki növü var: 1) yazıya səykənan; 2) tələffüzə səykənan transliterasiya. Məs.: biz rus dilindən *Moskva* sözünü yazıya əsasən transliterasiya edirik. /Vashington/ sözünü isə deyiliş gərə transliterasiya edirik." [1, II, s.308].

3. Söztün həqiqi mənasında alınmalar və ya dar mənənəda alınmalar/sözləmə- başqa dillərdən keçən sözlərin dilin öz doğma qrafik sistemi vasitəsilə ifadəsi, bu sözlər mühüm dəyişikliklərə uğramayan sözlərdir (varvarizm deyil). "Yeni yaranan anlayışları ifadə etmək, habelə mövcud anlayışları bir-birindən fərqləndirmək məqsədilə başqa dillərdən sözlərin alınması. Ümumiyyətə, dünyada yeknəsək tərkibli dil yoxdur və bu dünya xalqlarının six integrasiyası zamanında həm nəzəri, həm də praktik cəhətdən mümkün deyildir. Alınma sözlərin içərisində başqa dildən alınmış, lakin mənsub olduğu dilin xüsusiyyətlərini tam və ya qismən da olsa mühafizə edən, habelə keçdiyi dilin fonetik və qrammatik qanunu təyin edən mövaddə qeyd etmək lazımdır. Məsələn: sözləmə prosesində alınma sözlərin dilin həqiqi sözlərinin işlək dairəsinin məhdudişdirilməsinə, bəzi hallarda isə "golm" sözlər tərəfindən onların sıxışdırılaraq passiv lügət fonduna keçirilməsinə təsadüf edir. Məs.: ərəb dilindən: *islam*, *aqibət*, *aləm*, *adəm*, *məruza*, *məlumat*, *cəhil* və s." [1, I, s.242].

İngilis dilində yeni alınmalar aşağıdakı sahələrə aiddir: 1) mədəniyyət: *cinematheque*, *discotheque*, *anti-roman* (fransız dilindən); 2) ictimai-siyasi hayat: *ayatollah* (arab dilindən) - İranda dini rəhbərin adı; 3) gündəlik hayat (qida, idman, geyim): *petitdejeuner* (fr.) - kiçik sahər yeməyi; 4) elmi-texniki sahə: *biogeocoenosis* (rus dilindən) - ekoloji sistem.

İngilis dilində assimilyasiya uğramış alınma sözlər azdır. Bunlar əsasən idiş və ya rus dilindən olan alınmalardır, məsələn, *nudzh* və ya *nudge* - bezdirən adam. Ingilis dilindəki *to nudge* - itələmək söznün təsviri ilə assimilyasiya uğramışdır. İdiş dilindən olan alınma sözlər lügħələrə əsasən slenq kimi verilir. Məsələn: *yenta* xəbərci, *zofiq* xoşagələn dolğun qadın; *glitch* - programda defect. Rus dilindən «çloçchit» formasında daxil olmuşdur. İdiş dilindən ən populyar slenq alınma söz *to shlep* (*schlep*) - çəkmək, sürünmək. Məsələn: *I'd have to shlep around to the office*. Müasir zamanda alınma sözlər əsl ingilis sözlərinə əvəz etmir. Alınma sözlər təkcə dilin lügət tərkibini zənginləşdirir, həmçinin leksik vahidlərin təslibi çələnir, sinonim və omonim münasibətləri formalasdır.

4. *Beynəlmiləl sözlər*. Leksikanın bu layı alınmalar və kvazi alınmalar arasında aralıq mövqə tutur. "Mənşəcə və ya tarixi inkişafına görə yaxın dillərdə işlənib, etimoloji cəhətdən ümumi fond təşkil edən söz və ifadələr. Məs.: *raket*, *bomba*, *radio* və s." [1, I, s.297].

Alınma leksikanı öyrənərkən beynəlmiləl sözləri xüsusi fərqləndirmək lazımdır. Məhz beynəlmiləl alınma sözlər dönya dörd mənzərəsindən fragmenti kimi bütün dillərə olmasa da, bir çox dilə məxsus olan dünyadan vahid mənzərəsinin varlığını sübut edir.

Burada peşələrin adı ilə bağlı nümunə verək. Belə ki, Britaniyalı müllif MacMillanın "English Dictionary" ingilis izahlı lügħətində *menecer* vəzifəsinin aşağıdakı kodlaşdırılması verilir,

ingilis dil.*manager* – 1. Some one who sejobisto organize and control the work of abusinessor organization or apart of it ('işi bir bircən və ya təşkilatın və ya onun bir hissəsinin nəzarətini təşkil etməkdən ibarət olan'). 1a. Some one whose job is to look after the business activiti esofanenter tainer or sports player ('işi, sənət adımlının və ya idmançılarının işini idarəetməkdən ibarət olan'); 1b. Some one who sejobisto organize and traina sports team ('işi idman komandasını təşkil etmək və ya məşq etdirməkdən ibarət olan') [14, p. 868]. Bundan əlavə, ingilis dilində *menecer* ya sıravi idarəetmə ilə maşqul olan, ofis işçisi və ya idman komandasının məşqçisi olur. Təqdim edilmiş lügət şərhinə görə *menecer* yüksək iyerarxiq vəzifə ilə sləqəsi olmaya adı vəzifədir.

Bir çox digər dillərdə olduğu kimi rus dilində məccəcer vəzifəsi yüksək rütbə və nüfuzlu əlaqləndirilir, baxmayaraq ki, bu sadəcə idarə edən və ya administratorun ingilis dilində adıdır. Aşağıdakı vəzifələr Rusiyada əmələ gəlmişdir: *mon-menedżer* (yüksek dərəcəli idarəçi), *menedžer po klinicheskym* (süpiürəçi qadın), *riskmenedžer* (riskləri idarəetmə üzrə mütəxəssis), *mediamenedžer* (media ilə əlaqə üzrə mütəxəssis) və başçıları. Fəaliyyət sahəsində asılı olaraq bu peşə üçün sinonim tapmaq mümkün olsa da, bir çox dillər üçün alınma söz "menecer" universal olmuşdur (administrator, rəhbər, idarə edən, maşqçı və s.).

Bələliklə, dünyadan demək olar ki, bütün dil mənzərəsində mövcud olan bu alınma söz yalnız dünyadan ingilis mənzərəsinin deyil, habelə dünyadan ümumi, universal bir fragmənt olur.

Kvazialınmalar aşağıdakı qruplara ayrılır: 1. Yenidən müəyyən şəkli salınan sözlər - resipient sayılan dildə «əmal»dan keçirilən alınmalar (lat. recipere «mənimsemək, almaq»). Məsələn, rus və Azərbaycan dillərində

*uncumumyl institut* (lat. institutum), *letalnyy* (lat. letalis) və s. 2. Mikst sözlər - dəqiq təyin etmək olmır ki, bu sözlər mənbə-dilda yenidən müəyyən şəkli salınıblar və ya alınma sözlərdən yenidən rus və ya Azərbaycan dilinin sözdüzülmə modelində əsasında yaranıblar. Məsələn, *braçırovat*, *argumentirovat*. 3. Hibrid sözlər - alınma sözlər əsasında yaranan sözlər. Məsələn, *matikopora*, *uocessiyny* [4, c. 102–103].

Alınma sözlərin təsnifatına gəldikdə isə, o, təkcə elmi deyil, həmçinin praktiki nöqtəyi-nəzərdən çox vacibdir. D.S. Lotte hesab edir ki, elmi-texniki terminologiyaların normalaşdırılması, tənzimləməsi üçün təsnifatın əhəmiyyəti böyüküdür.

Analitik yanğıma çərçivəsində alınma sözlərin təsnifləndirilməsi məsələsi çox vacibdir. Universal tipologiyalar arasında xronoloji və tematik meyarlara əsaslanan təsnifatlar mövcuddur. Xronoloji meyarlara əsasən alınmaların təsnifatı E.E. Birjakova, L.A. Voynova, L.L. Kutina, V.M. Aristova, L.P. Krisinənin təsərrüfindən təqdim olunmuşdur. Bu tədqiqatlarda rus dilində müəyyən alınmaların baş verən müddəti qeydə alınmış və leksiklərin aktiv mənimsənilmə müddəti döriyyəsi verilmişdir. Alınma sözlərin təsnifatı tematik meyara da əsaslanır; tematik meyara əsaslanan alınmanın sistemləşdirilməsi üçün müxtəlif variantlar Y.S. Sorokina, L.P.Krisinə, V.M.Aristova, M.Voytoviç və başqalarının araşdırılmalarında işçiləndirilmişdir.

Alınma neologizmlərlə bağlı tematik meyar əsasında sözlərin təsnifatı xüsusiəl aktualdır. Belə ki, o, müasir hayatin yeni reallıqlarını, eləcə də dilin semantik ləkunə sferasını ifadə edən tələbata ehtiyacı olan vahidlərin mövcudlığı insan fəaliyyətinin ən müvafiq sahələrini müəyyən etməyə imkan verir.

Alınmaların xüsusi tipologiyası arasında mənbə dilin müəyyənləşməsini nəzərdə tutan genetik xüsusiyyətlərə əsaslanan xarici sözlərin təsnifatı aydın şəkildə təqdim olunmuşdur. Alınma sözlərin genetik tərkibinə təhlili L.P. Krisinə, N.S. Arapova, A.I. Dyakova, E.F. Voldarskaya, T.V. Maksimova, E.V. Marinova, L.Y. Kasyanova, E.N. Saqalova və başqalarının təsərrüfində rast gəlinir. Bu cür tədqiqatlarda ingilis dilindəki vahidlərin yeni alınma sözlər arasında əhəmiyyətli dərəcədə üstünlük təşkil etməsi faktı qeyd olunur.

S.V. Qırınov alınma sözləri aşağıdakı xüsusiyyətlərə görə təsnif edir:

I. Alınmanın vaxtı; II. Alınmanın mənbəsi olan dil; III. Alınma sözlərin istifadə sahəsi (ümumişlik və xüsusi sözlər); IV. Alınma materialının səciyyəsi: 1) vəsitsizvə ya maddi alınma, yəniydən dildən alınan işarələrin həm məddi (səsli və ya qrafik) tərəfi, həm də məzmun tərəfinin alınması; 2) Kalkalaşdırma üç növdə təqdim olunur: a) sözdüzüldicili kalkalaşdırma, morfemlər doldurduqda başqa dilin sözdüzülmə modeli əzəx edilir; b) semantik sözləmə və ya semantik kalkalaşdırma: məhiyyətə, başqa dillərə məxsus ifadələrin "sözbəsöz" tərcüməsidir [5, c. 67].

D.S. Lotte alınmaları semantik xüsusiyyətlərinə görə, sinonimlərin olub-olmaması görə, alınma üsuluna görə, terminin "beynəlmiləl" əlaməti və mənşəyinə görə təsnifatın təqdim olundur [9]. Qeyd olunan təsnifatın yeganə deyil. Göründüyü kimi, alınma sözləri təsnifatını müxtəlif xüsusiyyətlərinə əsasın aparırlar. Bu da təsadüfi təqdim, çünki dil insanın bütün fəaliyyət sahələrində işlənir, və hər bir sahəni ayrı-ayrılıqda vahid şəkli salmaq və ya təsnif etmək mümkün deyil. Bu səbəbdən, alınma prosesinin öyrənilməsində müxtəlif məqsədlər, məsələlər [3,20] və yanaşmalar olduğundan dilçilər fərqli natiçələr əldə edirdilər.

Müasir ingilis dilizun tarixi inkişafın nəticəsidir. Məlumdur ki, dilin inkişafı, onun fonetikası, leksikası və qrammatikasının inkişafı müxtəlif amillərin, xüsusun də xarici amillərin: mühərbi, istila, səyahət, ticarət və s. təsiri nəticəsində baş verir. Beləliklə, dilin dayışılması və dil yeni sözlərin daxil olması dilin inkişafı üçün tabii prosesdir. Dil bilavasitə dil dayışıcılın ilə (yaşıyur), buna müvafiq olaraq, yeni təcrübə, mühacirət və köçmələr, mühərbişər və ya müstəmələçəklər tərəfindən digər xalqların əsərat altına salınması və s., şübhəsiz, dilin təşəkkülünə təsir edir. Özintün ən vacib və müthüm funksiyasının – ünsiyyətin yerinə yetiliməsi üçündən cəmiyyətdə, insan hayatından baş verən dəyişikliklərə cavab vermişdir. Əlbəttə, müxtəlif tarixi mərhələlərdə alınmaşı şərtləndirən amillər fərqli olacaq. İngilis dilinin leksik tərkibi mürəkkəb söz, affiksasiya və sözlərin məna dəyişikliyi hesabına zənginləşdir. Lakin digər dillərdən fəsl söz götürməni də nəzərə almamaq mümkün deyil. Bunu təsdiq etmək üçün Y.V.Şepelevanın statistik məlumatlarına fikir verək:

-Latin dilindən alınmalar 29 % təşkil edir (elmi, tibbi, dini və hüquqi kontekstlərdə işlənən sözlər);

-Fransız dilindən alınmalar 29 % təşkil edir (includes Anglo-French);

-German dillərindən alınmalar 26 % təşkil edir (qədim/ortaingilis, qədim norvec, holland dillərindən);

-başqa dillərdən alınmalar 16 % təşkil edir [11].

Statistik məlumatlardan aydın olur ki, ingilis dilinin formallaşmasına İngiltərənin qonşuları, dəha dəqiq, fransız və german diləri böyük təsir göstərməmişdir. Məhz bu səbəbdən dilçilər belə hesab edirlər ki, ingilis dili artıq öz xüsusiyyətlərindən məhrum olub və «ibrid dil» qəvrilir. Düzdür, müasir ingilis dilində alınmaların nisbeti çoxdur. Məsələn, son yüz ildə yapon dilindən olan alınmalar xeyli artmışdır. Demək olar ki, *judo*, *sushi*, *tsunami* kimi sözlər hər ikinci dil dayışıcısının nitqinə daxil olmuşdur. XIX əsrədə latin, fransız, yunan və alman dillərindən alınmalar üstünlük təşkil edirdi [3,21]. Alınmalar əsas lügət fonduna daxil olan sözlərin fonetik və semantik dəyişikliklərinə də təsir göstərmişdir. Beləki, qədim ingilis dilini Skandinaviya dillərindən keçən sözlər artıq asılı ingilis dilinin vahidləri hesab olunur. Sonrakı vaxtlara aid Skandinaviya dillərindən olan alınmalar haqqında bunu deyə bilmərik, çünki, birincisi, onlar ümumişlik sözlər deyil (məsələn, "paraffin" sözü alman dilindən keçən de, latın mənşəlidir). İkincisi, onların tərəmə sözlər yoxdur və fonetik-orfoqrafik cildi tam fərqlidir: *tungsten*, *geyser*, *ski* və s.

Bəzi alımının fikrincə, ingilis dilində alınmaların asas növleri transliterasiya, kalkalaşdırma (məsələn, alman dilində isim *Vaterland* ingilis dilində *Fatherland* kalkası ilə təqdim olunub) və semantik alınmalar [3, 22]. "Hibrid"

məsələsinə qaydaq. Qədim və müasir ingilis dilindəki alımların təhlili səbut etdi ki, ingilis dili öz xüsusiyyətlərini itirməmiş, grammatik quruluşu dayışmamışdır [3, 22]. Dilin leksik səviyyəsinə gəldikdə isə, məlum məsələdir ki, dil dinamik hadisədir, onun əsas vəzifəsi ünsiyyət qurmaqdır. Beləliklə, formanın və tələffüzün dayışılması, yeni sözlərin yaranması təməzzül deyil, dilin tabii inkişafıdır ki, cəmiyyətin və zamanın tələblərinə cavab vermelidir.

Leksik alıma prosesinin *mədəni aspekti* da vacib məsələlərdən biridir. Resipiyyentin mədəniyyətində alınma sözün ilkin mənasının dildə uyğunlaşma dərəcəsini sorğu əsası ilə müəyyən etmək olar.

Müasir dövründə ingilis dili, xüsusun onun Amerika variantı, bir çox dillər təsir göstərir. Bəzi faktlara nəzər salıq: İngiltərədə və ya Amerikada rus və ya Azərbaycan dilini, adətn, dilləri tədqiq edən, şəxs öyrənir və ya dillerlə maraqlanın şəxslər olur; amma Rusiya və ya Azərbaycanda ingilis dilinin öyrənilməsi məktəb programının bir hissəsidir. Söz ehtiyatının zənginləşdirilməsi mənbəsi kimi KİV, sosial şəbəkələr, filmlər və musiqi çıxış edir. Rus və Azərbaycan dillərində ingilis dilindən götürülmüş söz və ya ifadələr ən çox biznes, iqtisadiyyat, IT texnologiyalar (smartfon, məssəndər, xəməf, skrip) və KİV sahələrində işlənir. Məsələn, rus dilində: angrage, bəkəməjdək, ulkeñ, cniker, tpradik, traxsper, hədlətper, oedlət, ızət, dıstrıbribütör.

Lingvoekologiyanın əsas məqsədi dilin vəziyyətini obyektiv qiymətləndirmək, dilin təhlükəsizliyinə dəyə biləcək zərəri aşkarlamak və dilin zənginləşməsi və qorunması üçün təklifləri inəli sürməkdir. İctimai və mədəni şərait dilin inkişafını, kommunikativ davranışını, nitqdə işlənəcək etiket ifadələrini şərtləndirir. Müasir dövrədə rus və Azərbaycan dillərinin «yüksək dinamiki» ekoloji yanışmanın zərərlərini göstərir, bu yanışma alımların mövqeyini, vəziyyəti və vəzifəsini tənzidi surətdə dərk etməyə imkan verir. Ekoiloji yanışmanın mahiyəti təkcə çoxsaylı alımların dilin əzüntü məxsusluğuna dəyə biləcək təhlükənin müəyyənləşdirilməsində deyil, həmçinin alınma sözlər fonunda dilin öz xüsusi söz yaradıcılığının olmamasındadır [2, 152]. M.K. Pilayevanın qeyd etdiyi kimi [10], lingvoekologiyanın aktuallığı “dilin mühafizəsi” fikri ilə əlaqəlidir. Dillərin sıxışdırılıb çıxarılması və ya çıxarılmaması prosesləri lingvoekologiyanın əsas tədqiqat obyektlərindən biridir [7, 16]. Lingvoekologiyanın digər vacib tədqiqat sahəsi dillərin sayının keşkin alımlarla bələdçək strategiya təşkil edir.

Qeyd etdiyimiz sahələrdən başqa, müasir rus nitqində alınma jarqon ifadələri və söyütlər (invektivlər) həddindən artıq çox işlənməyə meyl edir, bu isə ümumi nitq mədəniyyəti səviyyəsinin aşağı düşməsi ilə nəticələrin [7, 17]. Rus adəbi dilinə aid milli sözlərin alınma və jarqonlarla sıxışdırılıb istifadədən çıxarılmaması hələ rus millətin etik təsəvvürlərinin dekonstruksiyasına səbəb olur. Əvəzlanan sözlər tədrīcən arxaikləşir, və sonda həmin sözlər həmşəlik istifadədən çıxır. Etik təsəvvürləri əks etdirən sözlər, adətn, köhnəlmir. Lakin alınma prosesi bu lingvokulturoloji hadisəyə də təsirsiz tökülməyib. Beləki, leksik sisteminin periferiyasındaki sözlər gündəmə gəlir, lingvomədəniyyətin ideoloji nüvəsini təsəvvür edən sözlər isə öz dəyərinə itirir, ümumilikdə bu leksik tərkibinin bir-birindən praqmatik asılılığında təsir göstərir (bununla əlaqədar olaraq bax: [13]).

Eyni zamanda, rus dilində bəzi “nüfuzlu və ya nüfuzu yalnız olan” alımların istifadədən çıxmazı da müşahidə olunur. Məsələn, bir vaxtlar «podrostok» sözünün sıxışdırıb çıxardan “tineypeljser” sözü indi özü istifadədən çıxır. Və yuxud, məktəblilər “vəzibəllənən” sözünün əvəzinə «kraus» sözünü istifadə etməyə başlayırlar. Çox güman ki, bu söz də rus dilində möhkənlənməyəcək.

Müəyyən hadisənin və ya əşyanın yox olması ilə artıq onu işaretləyən sözə də ehtiyac qalmır. Məsələn, peyədər, tamaqochi, əsərə sözləri istifadədən çıxıblar [16].

Hal-hazırda sözalma prosesi ilə əlaqədar rus dilində bir neçə yanaşı proseslər gedir: sürətli sözalma (strem, abyozər, donēşen), inkişaf etmiş, lakin forqləndirilməyen sinonimiya (rempo - витамин, толерантность - терпимость, шейминг - осуждение), hallamayan sözlərin keşkin artımı (хеймейднə с.). Dilin qeyri-stabil şəraitində dil daşıyıcısı bir çox yeni sözlərin mənalarını anlamlar (triggep), vürgünün düzgün qoyulunu bilmir (ou' скречу яадиску'рс), sözün düzgün yazılışını bilmir (короначиругу яакорончиругу), kontekstdə düzgün işlənməsini bilmir (mənliyi li səkəz: нача́лся хайн). Belə məsələlərin həlliində lügətlərin köməyi əvəz olunmazdır.

### Ədəbiyyat siyahısı

- Dilçilik ensiklopediyası. Prof. F. Veysəllin redaksiyası ilə. 2 cild. I cild. Bakı, "Mütərcim", 2006. 514 s.II cild. Bakı, "Mütərcim", 2008, 528 s.
- Брусянская Л.А. В чём состоит экологический подход к языку? // Известия Южного федерального университета. Филологические науки. 2012, № 3. С. 149–156.
- Винокурова Т.Н., Строкан Н.С. Заемствования в английском языке: закономерное развитие языка или его деградация? с.18-22//Лингвокультурологические особенности иноязычного дискурса [Электронный ресурс]: сборник научных работ / [отв. ред. Т.Н. Винокурова, А.Ю. Жигунов]. Электрон. текст. дан. Омск: Изд-во Ом. гос. ун-та. 2017. <https://oninsu.ru/science/materialy-konferentsii/2017/Linguistic%20cultural%20features.pdf>
- Геранина И.Н. О термине «Заемствование» // Известия Пензенского государственного педагогического университета им. В.Г. Белинского. 2008. №10. С. 101–103.
- Гринев С.В. Введение в терминоведение. М.: Московский Линей. 1993. 309 с.
- Крысин Л.П. Иноязычные слова в английском языке. Москва, 2006.
- Кузнецова А.В. Проблемы лингвокогнитивного русского языка: норма vs аномалия. с.15- 18//Лингвогородническая парадигма: теоретические и прикладные аспекты. 2017, № 22-3. Фонд «Русский мир» ФЦБОУ ВО «Сочинский государственный университет».
- Лингвистический энциклопедический словарь (ЛЭС) / под ред. В.И. Ярцевой. М.: Директmedia Паблишинг, 2008, 5987 с.
- Лотце Д.С. Вопросы заемствования и упорядочивания иноязычных терминов и терминозлементов. М.: Наука, 1982. 152 с.
- Пыласова Е.М. К вопросу об эколингвистике в свете современных эколого-эволюционных исследований // Культура и образование. – 2014. – № 2 [Электронный ресурс]. – Режим доступа: <http://vestnikru.ru/2014/02/136>.
- Шепелева Е.В. Влияние скандинавских заемствований на формирование современного английского языка // Известия Пензенского государственного педагогического университета им. В.Г. Белинского. – 2007. № 7. С. 181–183.
- Haugen E. The ecology of language: Essays by E. Haugen / Stanford, CA: Stanford University Press / Originally published in W. Bright (Ed.), 1966. – P. 159–190.

- Vorozhibitova A.A., Issina G.I. Systemness of terminological triads “mentality – mindset – mental space”, “concept – text concept – discourse concept”: linguo-rhetoric aspect // European Researcher. – 2013. – № 4-3 (47). – С. 1014-1018.
- MacMillan, 2002, p. 868. Macmillan English Dictionary Oxford: Macmillan Education, 2002.
- <https://ria.ru/20200221/1565034970.html> дата обращения: 29/11/2020
- <https://ria.ru/20200523/1571872417.html> дата обращения: 29/11/2020

Acar sözlər: alınma söz, sözalmanın növləri, alınma sözlərin təsnifi, sözalmanın ekstralinqvistikəşəbəleri, dilin mühafizəsi.

Ключевые слова:заимствования, виды заимствованных слов, классификации заимствованных слов, экстралингвистические причины заимствования, охрана языка.

Key words: borrowings, kind of borrowing words, the classification of borrowings, extralinguistic causes of these words, the security of language.

### İngilis, rus və Azərbaycan dillərində sözalmanın növləri və lingvoekologiya məsələsi Xüsus:

İngilis və rus dilləri dünyada ən geniş yayılmış dillərdəndir. Sözalma məsələsi hər zaman aktual olaraq qalır, çünkü ölkələr arasında fəal siyasi, içtimai və mədəni qarşılıqlı əlaqə və globallaşma prosesi gedir. Hazırkı məqalədəsinə sözlər dillərarası qarşılıqlı təsirin və yeni leksika sahəsində nominasiya tisullarından birinin nəticəsi kimi, qəbul edən dildə hazırlanmaşdır. Xərisi dilin təsiri ilə şərtləndən və leksik-semantik səviyyə (leksik-frazəoloji səviyyə) vahidi kimi başa düşülür. Sözin həqiqi mənasında alınmalar aşağıdakı qruplara bölünür: varvarizm, transliterasiya, dar mənada alınmalar, beynəmiləl sözlər. S.V. Qrinovun alınma sözlərinə dair təsifatı qədəm edilir.

Leksik alıma prosesinin *mədəni aspekti* da vacib məsələlərdən biridir. Müasir rus nitqində alınma jarqon ifadələri və söyütlər (invektivlər) həddindən artıq çox işlənməyə meyl edir, bu isə ümumi nitq mədəniyyəti səviyyəsinin aşağı düşməsi ilə nəticələrin [7, 17]. Rus adəbi dilinə aid milli sözlərin alınma və jarqonlarla sıxışdırılıb istifadədən çıxarılmaması hələ rus millətin etik təsəvvürlərinin dekonstruksiyasına səbəb olur. Əvəzlanan sözlər tədrīcən arxaikləşir, və sonda həmin sözlər həmşəlik istifadədən çıxır. Etik təsəvvürləri əks etdirən sözlər, adətn, köhnəlmir. Lakin alınma prosesi bu lingvokulturoloji hadisəyə də təsirsiz tökülməyib. Beləki, leksik sisteminin periferiyasındaki sözlər gündəmə gəlir, lingvomədəniyyətin ideoloji nüvəsini təsəvvür edən sözlər isə öz dəyərinə itirir, ümumilikdə bu leksik tərkibinin bir-birindən praqmatik asılılığında təsir göstərir (bununla əlaqədar olaraq bax: [13]).

### Виды заимствованных слов в английском, русском и азербайджанском языках и вопрос о лингвоэкологии языка

#### Резюме:

Английский и русский языки являются самыми распространенными языками мира. Проблема заимствования остается всегда актуальной, поскольку между странами всегда имеются активные взаимосвязанные политические, общественные и культурные отношения; идет процесс глобализации. В настоящей диссертации заимствование понимается как результат междуязыкового взаимодействия и результат действия одного из способов номинации в сфере новой лексики, как единица лексико-семантического уровня (лексико-фразеологического уровня), появление которой в принимающем языке в готовом виде обусловлено иноязычным влиянием. Заимствованные слова в собственном смысле этого слова делятся на: *варваризмы, транслитерацию, заимствованные слова в узком понимании, интернационализмы*. В статье приводится классификация заимствованных слов С.В. Гринева.

Культурный аспект процесса лексического заимствования также является одним из важных предметов исследования. В современной русской речи заимствованные жаргонизмы и инвективы стали употребляться намного чаще, в результате этого общий уровень культуры речи намного снизился.

RƏYÇİ: dos. L.Ələkbərova